

# Özü yıxılan ağlamaz

Ermənistan 30 ilə yaxın davam edən işgalçılıq siyasetinin peşmançılığını indi çəkməyə başlayıb

**Postmühəribə dövründə sosial-iqtisadi sahədə üzləşdiyi tənəzzülün miqyası günbəgün artan Ermənistanda əhalinin yoxsullaşması prosesi sürətlənməkdə, insanların maddi problemləri daha kəskin xarakter almaqdadır.**

Buna əsas səbəb hökumətin bir tərəfdən müharibədə aldığı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməməsidirsə, digər tərəfdən ölkənin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün hər hansı program və ya planının olmamasıdır.

Sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi və qarşıdakı dövr ərzində üzləşdiyi

çətinliklərin miqyasının bir qədər də genişlənəcəyi gözənilən Ermənistanda siyasi səhnədə də gərginlik durmadan artır. Belə ki, Litvaya səfəri çərçivəsində baş nazir Nikol Paşinyanın yerli erməni icması ilə görüşü zamanı səsləndirdiyi fikirlər İrəvanda müxalifət tərəfindən ciddi nərazılıqla qarşılanıb.

# Özü yıxılan ağlamaz

Əvvəli 1-ci səh.

Bələ ki, baş nazir Vilnüsde etiraf edib ki, ikinci Qarabağ müharibəsindən yayınmaq üçün rayonlar geri qaytarılmalı idi: "Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Anlamaq lazımdır ki, müharibədən qaćmağın yegane şərti ərazilərin qaytarılması olub. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmayılıq. Ən azı 5 rayonu. Digər 2 rayon məsələsi başqadır. Əslində isə, gərək qeydşərtsiz 7 rayonu qaytarayıq".

Daha sonra Paşinyan Litvada erməni diasporu ilə görüşü zamanı səsləndirdiyi "Şuşa bədbəxt və qaranlıq şəhər idi" sözlerinin üzərində dayandığını qeyd edib: "Gəlin bu rəqəmləri müqayisə edək, yoxsa buna dəyməz? Bu suallarla nə axtarırsınız? Yoxsa size elə gəlir ki, Şuşada yalnız siz olmusunuz? Mən yox idim, başqa insanlar yox idi və heç kim orada vəziyyətin necə olduğunu görmədi? Sanki paralel

reallıqlarda yaşayırıq. Bəli, dediklərim doğrudur".

Görünən odur ki, Azərbaycanla sülh danışıqlarının uzadılmasının heç bir zaman ölkəsinə xeyir gətirməyəcəyini baş nazir daha yaxşı başa düşür. Ancaq unutmaq olmaz ki, 2018-ci ildə hakimiyətə gələn Paşinyan Xankəndide "Dağlıq Qarabağ Ermənistandır və nöqtə" ağılsız bəyanatını verərək sülhü deyil, müharibəni yaxınlaşdırılmış oldu. Rayonları qaytarmaq əvəzinə, Tovuzla sərhəddə hərbi təxribatlara göstəriş verdi, o dövrün müdafiə naziri David Tonoyan isə Azərbaycanı "yeni ərazi uğrunda yeni müharibə" sərsəm tezisi ilə hədələdi.

Litvada verdiyi açıqlamalarla Paşinyan, əslində, erməni cəmiyyətinin on illər boyu yanlış yolda olduğunu, Ermənistan rəhbərlərinin isə səhv strategiya seçdiyini bəyan etdi. Özü isə bir daha anladı ki, Azərbaycanda iqtisadiyyatın dinamik inkişaf etdiyini görən əhalinin qəlbində erməni siyasi və hərbi elitasının çirkin daxi-

li və xarici siyasetinə qarşı dəhşətli bir nifrət var və əgər həmin elita işgalçılıq yoluna qədəm qoymasıydı, Ermənistan Cənubi Qafqazda Azərbaycanın sahiblik etdiyi qlobal layihələrdən kənarda qalmaz, hər il yüz milyonlarla gəlirdən, xoş güzərandan və iqtisadi tərəqqidən məhrum olmazdı.

Yeri gəlmışkən, Ermənistanın iqtisadi böhrandan az da olsa qurtulmaq üçün digər ölkələrdən aldığı borclar da ilbəil artmaqdadır. Həmin borclar isə milyardlarladır və söz yox ki, sabit iqtisadiyyatdan məhrum ac ölkənin borcları 20-30 ilə belə qaytarmaq ehtimalı sıfır bərabərdir. Bu isə borc verən ölkələrin asılılığına çevrilmək, eksər müəssisələri və yüz minlərlə hektar məhsuldar torpağı hərraca qoymaq, əldə olub-qalanını dəyər-dəyməzənə satmaq və son nəticədə müstəqilliyi itirmək məcburiyyətində qalmaq deməkdir.

**Elçin CƏFƏROV,  
"Azərbaycan"**